

Bir insan ömründen söz açıram mən. Bu ömrü payını Ulu Tanrı Gənəşin qızılı şəfəqlərinin yer üzüne səpeləndiyi, təbiətin nura qərəq olunduğu vaxtda 15 may 1950-ci ilde bərlı-bərəketli, qədim Oğuz torpağı olan Şərur elinin Dündəngə kəndində sayılıb-seçilən, öz ziyalılığı ilə elobanın hörmətini qazanan Telman müəllimin ailəsinə bəxş edibdir.

Bütün kənd uşaqları kimi oda boy atıb, məktəbə gedib, ata-ananın dediklərini edib, təsərrüfatda çalışıb, qəlibin dərinliyində özünü yer tapan jurnalistik peşəsinə yiylənmişdir. Ömrünün 50 ildən çoxunu həmisi uca tutduğu bu peşəsi ilə fəxri etdiyi Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, ömrünün 70-ci baharına qovuşan Elman Telman oğlu Məmmədov (Elman Telmanoğlu) haqqında danışmaq istəyirəm.

Onunla ilk dəfə qiyyabi tanış olmuşuq. 1968-ci ilin fevral ayında Şərur rayonunda (keçmiş İliç) dərc olunan "İşıqlı yol" qəzetiндə mənim də, Elmanın da məqalesi dərc olundu. İmzalarımızı tanıdıq... 1970-ci ilin aprel ayında "İşıqlı yol" qəzetiñin nəzdində "Şərur qöncələri" ədəbi birliyi fealiyyətə başladı. İlk məşgələdə tanış oludu... Və bu tanışlığımız dostluğa çevrildi. Elman Telmanoğlu Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə təhsil alaraq bu gün fealiyyətini davam etdirən "Şərurun səsi" qəzetiñde çapçı köməkçiliyindən redaktorluğa qədər şərəflə bir yol keçdi. Mən də ömrümün 40 ilə qədərini Təhsil Şöbəsində metodkabinet müdürü ve kadr işləri üzrə məsləhətçi kimi çalışdım. Hər birimizin özünəməxsus işləri ilə yanaşı, isteyimiz "Şərurun səsi" qəzetiñin yüksək şəkildə çıpana nail olmaq idi. "Şərur qöncələri" ədəbi birliyinin məşgələlərinindən sonra oxunmuş əsərləri qəzətdə dərc etmək üçün seçmək, redakte etmək məsuliyyəti bizim üzərimizə düşmüdü. Elman Telmanoğlu ədəbi birləşmələrinin qarşı ne qədər səmimi olsa da, zəif şeir və hekayələrin dərincə bir o qədər sərt olurdu. "Şərur" ədəbi birliyinin məşgələlərinin keçirildiyi yer və tarix haqqında qəzətdə elan verə, məşgələdə oxunub bəyənilən bədii yazıların qəzetiñ növbəti saylarında dərcinə nail olar, məşgələ-

Elman Telmanoğlu - 70

Borcunu qaytarmadığımız dost

lərdə yeni iştirak edən gənclərə qayğı ilə yanaşar, onları çetin yoluñ şərəfli yolcusu olmağa həvəsləndirirdi.

Elman Telmanoğlu ilk yazılarını "Şərurun səsi" qəzetiñde dərc elətdirər, sonradan bu yolda daha böyük uğurlar qazanın adəbiyyat adamları ilə həmisiələqə saxlayır, onların keçdiyi şərəfli həyat yoluñdan, kitablarından nümuneler dərc elətdirirdi. Azərbaycan Milli Elmlər Akademiyasının heqiqi üzvləri - İsa Həbibbəyli, Muxtar İmanov, müxbir üzvü Kamran Əliyev, elmlər doktoru Akif İmanlı, filologiya elmləri doktoru Sona Vəliyeva, Seyfəddin Eyyazov, şair və yazıçılarından Vaqif Məmmədov, Hüseyn Əsgərov, Abdulla Qurbanı, Kəmaleddin Qədim, Nəriman Zeynalzadə, Rafiq Oday, Budaq Təhməz, Aləmzər Sadıqqizi, Ələsgər Talıboğlu, Kəmale Nəsrin və başqaları Elman Telmanoğluñə və redaktoru olduğu "Şərurun səsi" qəzetiñe dərin hörmət bəsləyir və sevdikləri yazılarını bu qəzetiñ səhifələrində dərc etdirirdilər.

Elman Telmanoğluñun fealiyyəti və yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Ömrünün 50 ildən çoxunu sevimli qəzetiñe həsr edən Elman müəllim mətbəədə texnik işdə çalışanda da, qəzetiñ müxbiri, şöbə müdürü, redaktor vəzifəsində işləyərkən də onun öz işinə məhəbbəti sonzus olubdur. Hansı janrıda, hansı mövzuda yazmasından asılı olmayaraq ADU-da dərs demiş müəllimlərinin tapşırıq və tövsiyələrinə sadiq qalaraq jurnalist məsuliyyətini qoruyub saxlamışdır. İstər keçmiş Sovetlər İttifaqı dövründə, istərsə 1990-ci illərin hakimiyətsizliyi illərində, istərsə də müstəqil Azərbaycanın tərəqqiyə doğru addimlaşlığı dövründə Elman Telmanoğluñun redaktoru olduğu qəzet kütütlə te-



rəfindən reğbətlə qarşılanan və sevib-sevilən, oxunan qəzətlərden olubdur.

Elman Telmanoğlu Odalar Yurdu Azərbaycanı, onun ədəbi və ayrılmaz hissəsi olan Naxçıvanı elini çox sevir. Adı "Kitab-i-Dədə Qorqud" dastanında çəkilən, qədim Oğuz torpağı olan Şərur elinin hər bir qəris torpağını addim-addim gəzmiş, bu yerdən misilsiz gözəlliyyini, tarixi abidələrini, mərd və zəhmətkeş insanların, təbii nəmətlərini, dağlarını, dərələrini öz yaradıcılığına, jurnalistik qabiliyyətinə xas şəkildə qələmə almışdır. Şərur rayonunun dağ kəndləri olan Həvəş, Şahbulaq, Aşağı Yaycı, Axura, Tənənəm kəndlərinin dünəni, bu günü müqayiseli şəkildə qələmə alınaraq geniş oxucu kütlesinə çatdırılmışdır.

Elman Telmanoğlu qələmliyə onlara duzlu və məzəli Mirzə Cəlil sayıñ satirik yazılar, dündürdürüc və ifşaedicili felyetonlar oxucuya təqdim olunmuşdur.

Vətən torpaqlarının müdafiəsində şəhid və əlil olmuşların həyat və döyüñ səh-

nələri müntəzəm olaraq "Şərurun səsi" qəzetiñin səhifələrində geniş işıqlandırılmışdır.

Elman Telmanoğlu rəhbəri olduğu kollektivin həmisi qayğısına qalar, onlara öz təcrübəsinə minimsədər, sevinclərinə, kədərlərinə şərık olar. O, həmçinin övladlarına mehriban, qayğıkeş atadır, nəvelərinə, nəticəsinə sevimli babadır.

Həyata qazandığı halal və təmiz əməyi ona şan-söhrət getiribdir. O, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası rəhbərliyinin Sərəncamları ilə ali mükafatlara və fəxri adlara layiq görüllübdür. Elman Telmanoğlu Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi və Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. Bir çox müsabiqələrin qalibi olmuş, fəxri fermanlarla və diplomlarla təltif olunmuşdur.

Bunu da qeyd etməliyəm ki, Elman Telmanoğluñun tövsiyəsi və redaktəsi nəticəsində onlara yazarın kitabları nəşr olunub, geniş oxucu kütlesinə çatdırılıbdır. Defələrlə tekliflər olunsa da, onun yaradıcılıq nümunələrinindən ibarət bir toplusunun çapına razılıq verməyibdir. Doğrusu, ömrünün 70-ci baharında onun borcunu qaytarmaq istədik. Yenə də razılıq vermedi... Sağlıq olsun...

Bir də 25 il bundan əvvəl Elman Telmanoğluñun 45 yaşına yazdığını şeirə baxdım. Gördüm ki, Elman müəllimin özü kimi, ona yazılın şeir də təzə-tərdir. Mən də bu şeirlə onun ad gününü təbrik etməyi qərara aldım.

İbrahim Yusifoğlu
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun əməkdaşı